

Ustad aşıqlarımız

“Yada salarsanmı Aşıq Cəlalı?..”

Kəndimizin mərkəzində hündür bir dirəyin üstündəki səsgücləndiricidən könülləri oxşayan saz havaları dalğa-dalğa dağların, dərələrin qoynunda əksədə verib, hər tərəfə yayılırdı. Otların göyərən, çiçəklərin gülən vaxtı həmin saz havaları yaz havasına qarışib ruhumuzu oxşayırı. Sazın sinəsindən qopan səslər səhər havasının təmizliyində ürekleri ovundururdu.

Sağlığında üzünü görmədiyim aşiq Cəlal Qəhrəmanovun sazinin səsini uşaq vaxtı ilk dəfə Ballı dərədə quzu otaranda eşitdim. O səsin, o havacatların bənzəri yoxdur. Bu gün də sazı gözəl dilləndirənlər var. Amma onun sazinin səsine bənzəyən səs eşitməmişəm. Ozan-aşıq sənətimizin saz ve səs yaddaşında öz dadının, duzunun təkrarsızlığı ilə yaşayır Aşıq Cəlalin ince ovxarlı “Dubeyti”si, “Gəraylı”sı, “Sarıtel”i...

Aşıq Cəlalin “Ruhani”sində sanki bir qulun çıxırı, bir köhlən kişnəyir. Onun sazından qopan göynərtili, hənirtili, ləngərli-səngərli “Ruhani” də vurğunlarının yaddaşındadır. Çöldə, örüşdə, Şəmilin qarovalı yerinin həndəvərində sürünenü örüşə yayan çobanın aşiq Cəlalin çalğılarından vəcdə gəlib dediyi sözləri hələ də unutmamışam: “Ayə, qadasın alındığımın sazi elə bil, ürəyimin içində çaler”...

...Əlimdəki balaca radioqəbuledici oxumağında idi. Azərbaycan radiosundan Aşıq Cəlalin ifalaları Vətənin qırqaqla qalan yerlərinə – Borçalı çökəyinə dalğa-dalğa yayılırdı. Bir-birinə mətərisdənmiş aran yolu, dağ yolu ta qorabışırən ayın son günlərinədək aranı dağa, dağı arana daşıyırı. Faxralıdan adlayıb Yırğançayın üzərində oynasañ ilgimlər lap uzaqlarda göz işlədikcə uzanan Qaraxaç

yaylağına qədər köç yolunun üstü ilə kəlağayının ağ yeləni kimi, sanki sazin səsindən vəcdə gələrək titrəyirdi. Çöllün, çəmənin, atyarmaz yaylaq yerdərinin sükutuna saz layla deyirdi. Qartalların uçuşunu da, ceyranların qaçışını da telli sazin səsine qatmışdı Aşıq Cəlal.

İncəli Aşıq Cəlali Qazaxda, Gəncəbasarda, Borçalıda, ümumiyyətlə, Vətənimizin hər yerində sevirlər. O, sənətini sevdire-sevdire yaşayıb, sonra dünyadan köçüb. El-obasının saz sevdalıları aşığıñ xatirəsini əziz tuturlar. Ağır el yiğnaqlarında onu yada salırlar. Xatirəsinə şeirlər yazılıb. Ustadı Aşıq Avdının Aşıq Cəlala ithaf etdiyi şeirlər aşıqların dilinin əzbəridir:

*Bu saray bir də yapılmaz,
Kərən düşdü, mil qırıldı.
Cəlalım bir də tapılmaz,
Ciğir itdi, yol qırıldı.
...Getdi ömrümün yazından,
Heç doymadım avazından.
Aşıq Avdının sazından
Pərdə düşdü, tel qırıldı.*

Aşıq Cəlalin özünün də İncəyə yazdığı qoşmasının zər misrasından, hər misrasından doğma yurdlarımız boylanır. Nur camallı, şivəsi ballı, xoş xəyallı İncə dərəsi Aşıq Cəlali anadillər kimi dinləyir:



*Sənin ellərindən biləm əhvalı,
Bəlkə varlığımın dəyişə hali,
Yada salarsanmı Aşıq Cəlalı,
Ay Aşıq Cəlalli İnce dərəsi?!*

Aşığın bu bəndi kimi, bir çox qoşma, gəraylı, divani və təcnisləri, deyişmələri, eləcə də “Qaratel və Aşıq Cəlal” dastanı məclisdən-məclisə dolaşır. Bədii irsindən seçmələri “Sədəfli saz, məni dindir” kitabında işıq üzü görüb.

Ömürlüyündən: Cəlal Qəhrəmanov 1928-ci ildə Qazax rayonunun Kəmərli kəndində ziyan ailəsində doğulub. Ustad Aşıq Avdi Qaymaqlının məclislərində müntəzəm iştirak edib, onun şagirdi olub. Aşığın 20-dən çox saz havası Azərbaycan radiosunun “Qızıl fond”una daxil edilib. Özünün “Cəlaloğlu” saz havasını yaradıb.

O, 1978-ci ildə vəfat edib. Kəmərli kənd qəbristanlığında dəfn olunub. Ruhu şad olsun...

**Həzi HƏSƏNLİ,
şair-publisist**